

## TEYYUB PAŞAYEV

## NƏBATAT BAĞINDA YENİ OTAQ BITKİLƏRİ

Məqalədə AMEA Naxçıvan Bölməsi Biorersurslar İnstitutunun Nəbatat bağında İstilikxana və otaq şəraitində skilələ becərilən Araceae fəsiləsinə aid olan *Monstera deliciosa* Liebm. növü haqqında məlumatlar verilmişdir. Bu bitki Şimali, Mərkəzi və Cənubi Amerikan tropikal rütubəti mesələrdə rast gəlinən çox nəhəng lianlardır. Meksika, Kosta-Rika, Panama və Qvatemalanın ərazilərində geniş yayılmışdır. XIX əsrda Cənub-Şərqi Asiya ölkələrinə götirilən monstera burada dekorativ bitki kimi becərilməyə başlanılmışdır. Monsteralar xarici görünüşlərinə görə dönyanın hər yerində dekorativ bitki kimi otaq şəraitində, ofislarda və istilikxanalarda geniş şəkildə istifadə edilir. Bəzı tropik ölkələrdə bu bitki yeyilən meyvəsinə görə əhəmiyyətli dərəcədə əkilib becərilir. Məqalədə həmçinin monsteraların təbiətdə yayılmış olan taximən 60 növündən *M. deliciosa*, *M. ainstata*, *M. obliqua*, *M. pertusa* və dekorativ bağılılıqla istifadə edilən *Monstera adansonii* Schott, *M. dilatata* K.Koch, *M. dubia* (Kunth) Engl. & K. Krause bəzi növləri haqqında məlumatlar verilmişdir. Bündən başqa aparılan tədqiqatların nticələrinə əsasən monsteraların artırılma üsulları, yayıldıqları torpaq, iqlim xüsusiyyətləri haqqında da qismən məlumatlar verilmişdir.

**Acar sözü:** Nəbatat bağı, istilikxana, Araceae, *Monstera deliciosa*, otaq bitkiləri, dekorativ.

**Giriş.** Naxçıvan Muxtar Respublikasının təbii-coğrafi şərait, relyefi, iqlim və torpaq xüsusiyyətləri, bu zonada xüsusi fauna və floranın yaranmasına səbəb olmuşdur. Müasir ekoloji problemlərin həll edilməsi, bitki və heyvanların, təbii zənginliklərin qorunması daim diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan ekoloji tədbir vasitələri kimi yaşıllaşdırma, meşəsalma və meşələrin bərpə edilməsi işlərinə dairi dəriqət yetirilməli və xüsusi mühafizə olunan təbiət obyektlərinin yaradılması vacibdir. Qeyd etmək lazımdır ki, son illərdə aparılan məqsədyönlü işlər sayısında xüsusi mühafizə olunan təbiət ərazilərinin akvatoriyası xeyli genişləndimdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki ciddən ibarət "Qırımızı Kitab" çap edilmişdir. Son illərdə ardıcıl şəkildə həyata keçirilən ekoloji tədbirlər sayısında muxtar respublikada yaşıllaşdırma işləri 90-ci illərdə müqayisə edildikdə kəskin fərqlərin olduğunu ortaya çıxır. Bu da regionda əlverişli ekoloji şəraitin yaradığının sübutudur.



Nəbatat bağında bitki ehtiyatlarının xammal bazasını və regionun ekoloji şəraitinin zənginləşdirilməsi məqsədi ilə Naxçıvanda bitən və ənənəvi gətirilmiş bəzək, dərman, efir-yagli, otaq bitkiləri və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən, nadir və nəslə kəsilməkdə olan növlərin coxaldılması və mühafizəsi üçün vacib olan faktorlardan biri de istilikxanalardır. Nəbatat bağında "Ultra Sera" ailəsinə məxsus son texnologiyaya malik istilikxana qurulmuşdur. İstilikxananın qurulmasında əsas məqsəd müxtar respublikanın iqlimini uyğun olmayan bitki nümunələrinin burada saxlanılması, nümayis etdirilməsi, onlar üzərində elmi-tədqiqat işlərinin aparılması və universitet tələbələri, ümumtəhsil məktəblərinin şagirdləri üçün açıq dərslərin keçirilməsi zamanı burada olan bitkilərdən istifadə edilməsidir.

**Tədqiqatın material və metodikası.** Tədqiqatlar 2016-2019-cu illər ərzində AMEA Naxçıvan Bölməsi Biorersurslar İnstitutunun Nəbatat bağında istilikxanada aparılmışdır. Tədqiqat materialı kimi Batum botanika bağından gətirilmiş Araceae fəsiləsinə aid olan *Monstera deliciosa* Liebm. növü seçilmişdir. Tədqiqat zamanı bitkinin morfoloji, bioekoloji xüsusiyyətləri, artırmış əsulları, su rejimi, işiq və rütubət qarşılıq cavab reaksiyası, torpaq amilları və bir çox digər massalələrin öyrənilməsinə dair metodikaldan istifadə edilmişdir [1, s. 76-84; 2, 3, s. 38-44; 4, s. 151-169]. Elmi metodik vasitələrlə bitkilərin (toxum, qələm, kök pöhrələri, daldırma və s.) əsulları coxaldılması introduksiya edilmədə, yaşıllaşdırma və bəzək bağılılıq işlərinin görülməsində əsas faktordur. Hal-hazırda istilikxanada 100-dən artıq bitki nümunəsi toplanmışdır ki, bunlardan da yuxarıda qeyd edilən məqsədlər üçün istifadə edilir. Bunlardan biri də Amerikanın tropikal bölgələrində yayılmış olan *Monstera deliciosa* Liebm. bitkisidir.

Araceae fəsiləsinə aid olan *Monstera deliciosa* Liebm. növü Şimali, Mərkəzi və Cənubi Amerikan tropik ərazilərindən olan çox nəhəng lianalarıdır. Meksika, Kosta-Rika, Panama və Qvatemalanın rütubəti mesələrdə geniş yayılmışdır [6, s. 44-56; 9, s. 233-236; 10, s. 77-87].

XIX əsrda Cənub-Şərqi Asiya ölkələrinə götirilən monstera burada introduksiya olunmuş və dekorativ bitki kimi becərilməyə başlanılmışdır. Monsteralar gözəl xarici görünüşlərinə görə dönyanın hər yerində dekorativ bitki kimi otaq şəraitində, ofislarda və istilikxanalarda geniş şəkildə istifadə edilir. Tədricən mülayim surşaq zonalanına yayılan monstera bu ərazilərdə istilikxanalarda, otaq bitkisi kimi evlərdə, ofislarda, həmçinin qapalı yerlərdə becərilir. Bəzı tropik ölkələrdə bu bitki yeyilən meyvəsinə görə əhəmiyyətli dərəcədə əkilib becərilir [7, s. 15-17; 5, s. 195-199; 8, s. 438-459].



**Tədqiqatın nəticələri və onların müzakirəsi.** Monstera əvvəllər Filodendron cinsinə aid olmuş (*Philodendron*), 1763-cü ildən sonra isə botaniklər tərəfindən ayrılaq xüsusi cins kimi qeyd edilmişdir. Tez böyüyən 9 m-dək uzana bilən monsteraın gövdəsi silindrşəkillidir, diametri 6,25-7,5 sm-dir. Gövdəsinə üzərində çoxsaylı, sərt quruluşlu, qəhvəyi rəngli müxtəlif ölçülərdə olan hava kökləri yerləşmişdir. Dərivari yarpaqları düz və uzun saqlapla üzərində yerləşmiş, uzunuğu 60 sm-ə qədər böyüklikdə olmaqla dəyişimi yaxud da ürəksəkilli formadadır. Yarpaqlarında çox müxtəlif ölçü və formaldarda kasıklar və desiplər vardır. Bu da bitkiyə gözəl dekorativ görünüş verir. Bitkinin çəpəkləməsi yay aylarında baş verir, əməla gələn meyvələri taxminan bir ildən sonra yetişir. Yetkin meyvələri böyük bir banan boyda olmasına baxmayıaraq, üzəri daha qalın və şəm qozası kimi, altı bucaqlı, yaşıl rəngli qabılıqla örtülüdür. Yetişdikdən sonra bu qabılıqlar tökürlər və daxili olun aq rəngli yumşaq ləti hissisi yeyilir. Meyvəsinin dadı banan-ananas lazzatlarının qarışığında bənzəyir. Meyvələri 20-25 sm uzunluğunda və 5-7,5 sm enində, yaşıl rəngli qalın pərdə ilə örtülmüş vəziyyətdədir. Monsteraın təbiətdə taxminan 60 növü vardır. Monstera cinsinin dekorativ bitki yetişdiriciliyində əsas yeri on növləri *Monstera deliciosa*, *M.ainata*, *M. obliqua* və *M. pertusa*-dir. Bunlardan başqa *Monstera adansonii* Schott, *M. dilacerata* K.Koch, *M. dubia* (Kunth) Engl. & K.Krause, növləri dekorativ bağlılıqla və otaq bitkisi kimi daha çox istifadə edilir.

Monsteraların artırılması əsasən qələmləri vasitəsilə aparılır. Birinci olaraq uc qələmləri təpə sürğünü ilə birləşdə və üzərində yetkin bir yarpaq olmaqla aprel ayında kəsilmərək əvvəlcədən hazırlanmış qum və torpaq qarışığında akılməlidir. İkinci işləm: Göz qələmləri ilə çoxaltmadan isə bitkinin gövdəsindən kəsilmiş hər qələmdə əz azindan bir günən olması mütləq lazımdır. Göz qələmləri ilə artırmada aprel-avqust aylarında aparıla bilər. Hər iki halda da qələmlərin əkildiyi yerdə havanın temperaturu 24-27°-dən artıq olmamalıdır. Bu əsullarla artırılmışda taxminan 3-4 həftədən sonra bitkilerdə köklənmə baş verir. Bunlardan başqa monstera yetişdirilməsində suda kökləndirmə, kökdən ayırma və s. əsullardan istifadə edilir ki, bunların da çox effektli olmadığı bir çox tacribələrlə səbüt olunmuşdur.

Normal otaq temperaturunda, işıqlı yalnız günəş şüalarının birbaşa düşmədiyi yerlərdə saxlanmalıdır. Hava axınlarının olduğu yerlərdə saxlanıldıqda və qış aylarında temperatur 10-12°-nin altında düşükdə bitki məhv olur. Monsteralar rütubətin yüksək olduğu şəraitdə dəha yaxşı inkişaf edirlər.

Monsteraın yetişdirildiyi dibəcəklərin torpağı qum qatılmış, humusun miqdarı çox olduqda, müəyyən fasılarda qida maddələri verilirsə də bitkinin inkişafı normal davam edəcəkdir. Suya olan tələbatı yay aylarında nisbətən çox, qışda isə ayda bir dəfə su vermək bitkinin tələbatını ödəmiş olur. Həzirdə AMEA Naxçıvan Bölməsi Bioreşurslar İnstitutunun Nəbatat bağında İstilikxana və otaq şəraitində əkilib becərilir və artırılır. Aparılan tədqiqatların nəticələrinə əsaslanaraq demək olar ki, *Monstera deliciosa* Liebm. bitkisi Naxçıvan MR-in kəskin kontinental iqlimini uyğun olmadığı üçün otaq bitkisi kimi ofislərdə, evlərdə və digər qapalı məkanlarda saxlanılması məqsədəuyğundur.

## ƏDƏBİYYAT

1. Гилберт Р. Комнатные растения. Практическое руководство. Лондон-Москва, 1997, 358 с.
2. Монстера // Большая советская энциклопедия: в 30 тт. / Гл. ред. А.М.Прохоров. 3-е изд., Москва: Советская энциклопедия, 1978, 768 с.
3. Серебряков И.Г. Морфология вегетативных органов высших растений. Москва, 1952, 486 с.

4. Кудрявец Д.Д., Петренко Н.А. Как вырастить цветы. Книга для учащихся. Москва: Просвещение, 2001, 300 с.
5. Bloch R. Developmental potency, differentiation, and pattern in meristems of *Monstera deliciosa* // Amer. J. Bot., 1944, v. 42, p. 238.
6. Bloch R. Differentiation and pattern in *Monstera deliciosa*. The idioblastic development of the tricho-sclereids in the air root // Amer. J. Bot., 1946, v. 33, p. 544.
7. Morton J.F. Ceriman Fruits of Warm Climates / Julia F. Morton[en]. Miami, 1987, 236 c.
8. Peppard T. Volatile flavor constituents of *Monstera deliciosa* // Journal of Agricultural and Food Chemistry, 1992, p. 262.
9. Peters R.E., Lee T.H. Composition and physiology of *Monstera deliciosa* fruit and juice // Journal of Food Science, 1977, p. 574.
10. Sinnott E.W., Bloch R. Comparative Differentiation in the Air Roots of *Monstera deliciosa* // Amer. J. Bot., 1946, v. 33, p. 590.

AMEA Naxçıvan Böləməsi

E-mail: teyyubpashayev@mail.ru

Teyyub Pashayev

## NEW INDOOR PLANTS IN THE BOTANICAL GARDEN

We investigate the morphological, bioecological features, reproduction methods, water regimes, light and humidity response, soil factors, and many other issues of the *Monstera deliciosa* Liebm. species of Araceae family from the Batum Botanical Garden. This plant is a giant liana, found in tropical humid forests of North, Central and South America. It is widespread plant in Mexico, Costa-Rica, Panama and Guatemala. The monster, which was brought to Southeast Asia in the 19th century, began to be cultivated here as a decorative plant. According to monster appearance they are used extensively as decorative plants in room condition, offices and greenhouses everywhere in the world. In some tropical countries, this plant is significantly cultivated for its fruits. The paper also provides information on some of 60 common species of monstera in nature *Monstera deliciosa*, *M. ainata*, *M. obliqua*, *M. pertusa*, and some of species used in decorative gardening *Monstera adansonii* Schott, *M. dilacerata* K. Koch, *M. dubia* (Kunth) Engl & K Krause. In addition, based on the results of research conducted since 2016, the reproduction methods of the monster, soil that spread, and climatic characteristics are mentioned.

**Keywords:** Botanical Garden, greenhouse, Araceae, *Monstera deliciosa*, indoor plants, decorative.

Тейюб Паşaев

## НОВЫЕ КОМНАТНЫЕ РАСТЕНИЯ В БОТАНИЧЕСКОМ САДУ

In the article highlighted morphological, bioecological features, reproductive methods, water regime, light and humidity response, soil factors, and many other issues of the *Monstera deliciosa* Liebm. species of Araceae family from the Batum Botanical Garden. This plant is a giant liana, found in tropical humid forests of North, Central and South America. It is widespread plant in Mexico, Costa-Rica, Panama and Guatemala. The monster, which was brought to Southeast Asia in the 19th century, began to be cultivated here as a decorative plant. According to monster appearance they are used extensively as decorative plants in room condition, offices and greenhouses everywhere in the world. In some tropical countries, this plant is significantly cultivated for its fruits. The paper also provides information on some of 60 common species of monstera in nature *Monstera deliciosa*, *M. ainata*, *M. obliqua*, *M. pertusa*, and some of species used in decorative gardening *Monstera adansonii* Schott, *M. dilacerata* K. Koch, *M. dubia* (Kunth) Engl & K Krause. In addition, based on the results of research conducted since 2016, the reproduction methods of the monster, soil that spread, and climatic characteristics are mentioned.

ном во влажных тропических лесах Северной, Центральной и Южной Америки. Оно широко распространено на территориях Мексики, Коста-Рики, Панамы и Гватемалы. Привезенная в XIX веке в юго-восточные азиатские страны монстера начала культивироваться здесь как декоративное растение. Благодаря своему внешнему виду монстера повсеместно выращивается в мире как декоративное растение в комнатных условиях, офисах и теплицах. Из-за вкусных плодов этот вид интенсивно возделывается в некоторых тропических странах. В статье также приведены сведения о видах *Monstera deliciosa*, *M. ainata*, *M. obliqua M. pertusa*, из 60-и распространенных в природе видов и используемых в декоративном садоводстве *Monstera adansonii* Schott, *M. dilacerata* K.Koch, *M. dubia* (Kunth) Engl. & K. Krause. Кроме этого, на основе результатов исследований, проводимых с 2016 года, отмечены способы размножения монстер, почвы их произрастания и климатические условия.

**Ключевые слова:** Ботанический сад, теплица, Araceae, *Monstera deliciosa*, комнатные растения, декоративное.

Daxilolma tarixi: İlkin variant 13.02.2020  
Son variant 16.04.2020